

atb

atb
card

debet

atb card üzrə **tariflər**
cədvəli



atb card debet kartları üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1.	Kartın müddəti	3 il
2.	Kartın valyutası	AZN / USD / EUR
3.	Kart üzrə xidmət haqqı	1-ci kart: 0 AZN 2-ci və digər kartlar: 15 AZN Əvvəlki dizaynda olan kartları yeni "ATB Card"-a dəyişdirdikdə, dəyişdirilən kartlar 3 il müddətinə ödənişsiz təqdim olunur, digər yeni əldə edilən kartlar 15 AZN
4.	Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet səhifəsi vasitəsilə*	0%
5.	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
6.	Kartın balansının MilliÖn / E-manat vasitəsilə artırılması	Ay ərzində 3,000 AZN/USD/EUR-dək 0% 3,000 AZN/USD/EUR-dan yuxarı 0.5% (min. 0.10 AZN)

7.	Əlavə kart dəyəri	15 AZN
8.	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
9.	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
10.	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
11.	Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
12.	Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
13.	SMS-Xəbərdarlıq xidməti	0 AZN
14.	PIN Change xidməti	0 AZN
15.	Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
16.	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
17.	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
18.	Mobil Bank xidməti	0 AZN
19.	Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.5% (min. 1 AZN/USD/EUR)
20.	Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.5% (min. 6 AZN/USD/EUR)
21.	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
22.	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
23.	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
24.	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)***	20 AZN
25.	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)***	60 AZN
26.	Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.60 AZN/USD/EUR)

* Ay ərzində maks. 20 000 AZN

** Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

*** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

Kart xarici valyutada sifariş edildikdə, dəyəri bankın təyin etdiyi məzənnələrə əsasən konvertasiya edilərək xarici valyutada ödənilir

Onlayn əməliyyatlar üzrə aylıq limit: 100 000 AZN və ya onun xarici valyuta ekvivalenti



atb card debet kartları üzrə tariflər cədvəli

	Nağd vəsaitin alınmasına görə komisyon haqqı	ATB CARD Debet AZN	ATB CARD Debet USD / EUR
27.	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%	1% (min. 0.50 USD/EUR)
28.	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0%	1% (min. 1 USD/EUR)
29.	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	Ay ərzində 1,000 AZN-dək 0% 1,000 AZN-dən yuxarı hissəsinə 1,5%	1% (min. 2 USD/EUR)
30.	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1,5% (min. 3.50 AZN)	1,5% (min. 3.50 USD/EUR)
31.	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1,5% (min. 6 AZN)	1,5% (min. 6 USD/EUR)

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır
- ATM-lərdən aylıq nağdlaşdırma: maks. 10 000 AZN və ya onun xarici valyuta ekvivalenti



Cashback və Debit qalığına gəlir		
32.	Debit qalığına gəlir*	İllik 5%
33.	Yanacaq doldurma məntəqələri	1%
34.	Onlayn	1%
35.	Elektronika	2%
36.	Restoran və kulinariya	2%
37.	Geyim və aksesuar	1,5%
38.	Market	0,5%
39.	Təhsil	3%
40.	Səhiyyə	1%
41.	Digər ödənişlər	1%

* Milli valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25.000 (iyirmi beş min) AZN-dir)

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır
- Xarici valyutalı kartlarla milli valyutada ödənişlər zamanı CashBack hesablanmır

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash